



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

MƏZUNUN YADDAŞ VƏRƏQİ

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil müddətləri bitmiş və məzun olmuş tələbələr məzun hesabatı verməklə şəxsən qeydiyyatdan keçməlidirlər.

Məzun kimi qeydiyyatdan keçmək üçün Təhsil Nazirliyinə təqdim olunmalı sənədlər:

- Diplomun surəti (**Rus,türk,ingilis dillərindən başqa digər dillərdə olan sənədlər notarial qaydada tərcümə təsdiq olunmalıdır**);
***Qeyd:** Təhsilini başa vurmuş lakin, hələ də ali məktəb tərəfindən diplom almayan məzunlar diplom təqdim olunanaqəd təhsil müəssisəsi tərəfindən təhsil aldıkları səviyyə üzrə təhsilini uğurla başa vurduqlarına və məzun olduqlarına dair rəsmi arayış təqdim etməlidirlər*
- Qiymət cədvəlinin (transkript) surəti (**Rus,türk,ingilis dillərindən başqa digər dillərdə olan sənədlər notarial qaydada tərcümə təsdiq olunmalıdır**).
- Təhsil Nazirliyi tərəfindən şəxsi bank hesabınıza köçürülmüş vəsaitə dair çıxarış (**2014/2015-ci tədris ili üçün Dövlət Proqramına qəbul olanlar istisna olmaqla**);
- Məzunun anket forması (nümünə forması rəsmi internet səhifəmizdə əks olunmuşdur- <http://xaricdetehsil.edu.gov.az/c-mezunlar2/qeydiyyat3/>)
- Ümumvətəndaş (*xarici*) pasportun əsas səhifəsinin və ölkəyə son giriş-çixış möhrü olan hissə.

Eyni zamanda müvafiq məzun qeydiyyatından keçmiş tələbəyə aşağıdakı mərhələlərdən keçmək tövsiyə olunur:

- A) Xarici ali təhsil müəssisələrindən əldə olunan diplomların müvafiq qaydalara uyğun olaraq tanınması ilə bağlı olaraq Təhsil Nazirliyinə elektron qaydada müraciət;
 - Ətraflı məlumatı <http://www.nostrifikasiya.edu.az/> ünvanından əldə edə bilərsiniz.
- B) Dövlət qulluğuna ehtiyat kadrlar siyahısına daxil edilmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət;
 - Bunun üçün ali təhsil sənədinizin (diplom) və diplomun təsdiqi ilə bağlı müvafiq şəhadətnamənin elektron surətini (skan) və doldurulmuş ərizə formasını İqtisadiyyat Nazirliyinin elektron ünvanına (e-xidmet@economy.gov.az) göndərməyiniz xahiş olunur. Eyni zamanda məzun olduğunuza dair arayışı da sənədlərin siyahısına əlavə etməlisiniz. Arayışın hazırlanması üçün məzunlarla məsul əməkdaşa-Gülminə Məlikzadəyə (gulmina.melikzade@edu.gov.az) elektron qaydada müraciət etməlisiniz.

QEYD: Təhsil Nazirliyi ilə hər bir tələbə arasında bağlanan müqavilənin 2.3.11-ci maddəsinə əsasən tədris müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləmək mütləqdir.

Təhsil Nazirliyi ilə Əlaqə

Məzunlarla məsul əməkdaş:

Mütəxəssis
Gülminə MƏLİKZADƏ

Email: gulmina.melikzade@edu.gov.az
Tel/faks: 012 599-11-55 (5334)

QEYD: *Dövlət Proqramı çərçivəsində məzun olmuş tələbələrə bağlı məlumatların mütəmadi olaraq yeniləndiyini nəzərə alaraq, məzun qeydiyyatından keçdikdən sonrakı müddətdə iş yeri və əlaqə vasitələri (elektron ünvan, mobil və ev telefonu) ilə bağlı dəyişikliklər olduğu təqdirdə, bu barədə məzunlarla məsul əməkdaşa elektron qaydada məlumat verilməsi xahiş olunur.*